

ŞƏHİDLƏR ÖLMƏZ,

İşgal altındaki torpaqlarımızın hər qarışı, hər addımı qəhrəman əsgərlərimizin, yaralı qazılərimizin, ən əsası, əbədiyyətə qovuşan şəhidlərimizin qanı bahasına azad olundu. Şəhidlərimizin hər birinə aid məlumatları, xatirələri yazmaq, onları işıqlandırmaq bizim onların ruhu qarşısında bitib-tükənməyən müqəddəs borcumuzdur! Bu həm də bizim Vətən borcumuzdur!

Mən bir oğul tanıyorum, elə bir oğul ki, ömrünün ilk bahar çağında Şəhidlik zirvəsinə ucalaraq öz adını təkcə ailəsinin, doğmalarının deyil, bütün Azərbaycan xalqının əbədi yaddaşına həkk edə bildi;

Mən bir oğul tanıyorum, elə bir oğul ki, torpaqlarımızın azadlığı uğrunda Vətən mühəribəsi başladığı ilk gündə savaşa atilaraq, Füzuli rayonunun müxtəlif kəndləri və şəhər istiqamətində gedən döyüslərdə yaralı və şəhidlərimizi döyük bölgəsində çıxarmaq üçün ən çətin, ən keçilməz yerlərə girərək Vətən borcunu layiqince yerinə yetirə bildi;

Kürdmahmudlu kənd orta məktəbini bitirdikdən sonra həqiqi hərbi xidmətə çağrılır və xidmətini hərbi dəniz donanmasında başa vurur. Xidmət etdiyi dövrə dəfələrlə fəxri fərmanla təltif edilir və baş matros rütbəsi alır. Hərbi xidmətini başa vurduqdan sonra Azərbaycan Respublikası Rabitə və Texnologiya Nazirliyinin mühafizəsində işə qəbul edilir və tezliklə leytenant rütbəsi alır. Vətənə, xalqa olan sevgisi onu hərbi



2013-cü ildə Ramil Əkbərov adına Kürdmahmudlu kənd orta məktəbini bitirdikdən sonra həqiqi hərbi xidmətə çağrılır və xidmətini hərbi dəniz donanmasında başa vurur. Xidmət etdiyi dövrə dəfələrlə fəxri fərmanla təltif edilir və baş matros rütbəsi alır. Hərbi xidmətini başa vurduqdan sonra Azərbaycan Respublikası Rabitə və Texnologiya Nazirliyinin mühafizəsində işə qəbul edilir və tezliklə leytenant rütbəsi alır. Vətənə, xalqa olan sevgisi onu hərbi

Şəhidlik ölüm deyil, əbədi ömrün başlangıcıdır

Mən bir oğul tanıyorum, elə bir oğul ki, döyük bölgəsində yaralılarımı çıxaran zaman mənfur düşmənin torpaqlarımıza basdırıldığı minanın qurbanı oldu və öz ölmə ilə xalqımızın yaddaşında əbədi həyat qazana bildi.

Bu iğid 6 may 1996-cı ildə Füzuli rayonunun Kürdmahmudlu kəndində dünənaya göz açmış İsmayıllı Məhəmmədəli Elxan oğludur. Onun ən böyük arzusu işgal altında olan torpaqlarımızın - doğma Qarabağın azad edilməsi idi.

Məhəmmədəlinin babası İsmayıllı kişi, nənəsi Ofelya ana, 3 övladı Elxan, Reyhan və Rövşən 1993-cü ildə Füzuli şəhəri erməni silahlı birləşmələri tərəfindən işgal edildikdən sonra rayonun Kürdmahmudlu kəndinə pənah gətirmiş və burada yaşamışlar.

Elxan müəllimin üç övladından evin sonbeşiyi olan Məhəmmədəlinin uşaqlıqdan karateyə olan həvəsi, əzm və iradəsi onun hələ 15 yaşında dünya çempionu adını qazanması ilə nəticələndi. Onun qazandığı müxtəlif fəxri adlar, medal və diplomlar Məhəmmədəlinin bu qisa ömrünə çox şey sığdırı bilməsindən xəber verir:

2007-ci ildə Bakı şəhərində keçirilən Azərbaycan çempionatında 35 kq çəki dərəcəsində 3-cü yeri tutmuşdur;

2007-ci ildə Füzuli rayonunda klublararası açıq çempionatda 40 kq çəki dərəcəsində 1-ci olmuşdur;

2008-ci ildə Bakı şəhər açıq çempionatında 47 kq çəki dərəcəsində 1-ci yeri tutmuşdur;

2009-cu ildə Bakı şəhər Səbail rayonunda keçirilən açıq çempionatda 50 kq çəki dərəcəsində 1-ci yeri tutmuşdur;

2011-ci ildə Gürcüstan Respublikasının Poti şəhərində keçirilən beynəlxalq turnirdə 65 kq çəki dərəcəsində 1-ci yeri tutmuşdur. Yarımfinalda erməni döyükçüsünü nokautla məğlub etmişdir;

2011-ci ildə Türkiyənin Antalya şəhərində karate üzrə keçirilən dünya çempionatında 70 kq çəki dərəcəsində 1-ci yeri çıxaraq dünya çempionu adını qazanmışdır;

Azərbaycan Respublikasının idman nazirliyi və Karate Federasiyası tərəfindən fəxri fərmana layiq görülmüşdür. Qara kəmər 1-ci və 2-ci danla təltif olunmuşdur.

xidmətdə olmağa vadar etdi. Öz ərizəsi ilə "N" sayılı hərbi hissədə müvəqqəti orta həqiqi hərbi xidmət qulluqçusu kimi işə başlayır. İşlədiyi müddədə bütün şəxsi heyətin hörmətini qazanır. Yaxşı qulluğuna görə dəfələrlə təşəkkürname və pul mükafatları ile qiymətləndirilir.

Ailədə daha çox üzərə sirlərini bölüşdürüyü, bir qızə olan ülvi sevgisi haqqında sırrını belə açdığı sevimli bacısı Səyyarənin söylədiklərində: "Məhəmmədəli 2011-ci ildə Poti şəhərində keçirilən beynəlxalq turnirin yarıfinalında erməni döyükçüsünü nokauta salmasından, qalib olduğu yarışlarda dəfələrlə üçrəngli Azərbaycan bayrağını qaldırmışından hər zaman fəxrələ danişardı. Uşaqlıqdan yaxşı at bəsləməyi və çapmağı çox sevirdi. Hətta kənd cavanları arasında at çaparaq sürətlə eyilib yerdən kibrət qutusunu götürmək bacarığı ilə məşhur idi. Ailəmizin ən kiçiyi olmasına baxmayaraq, evimizdə hamiya (anam, atam, böyük qardaşım və mən) yaşına uyğun olmayan bir qayğılaşılık yanaşır, valideyn fikirlərini xüsusi hörmətlə qəbul edirdi. Ev xörəklərini daha çox bəyənirdi. Ən sevdiyi yemək anamın bişirdiyi kənd çolpasının sousu idi. Ata, anasına həmdə dost, sirdəş idi. Onlara deyirdi ki, sizi qoymayacam bu şəraitlə evdə yaşayınız. İnşallah, tezliklə şəraitli bir ev tikdirib sizi ora köçürəcəyəm. Təessüf ki, inşasına başladığı evin kubıklarının 4-cü cərgəsi başa çatmamış 24 yaşında qərəmancasına şəhid oldu qardaşım".

Məhəmmədəlini tanıyanlar onun cəsurluğu, qorxmazlığı, qəhrəmanlığı, böyük ürəyi haqda ağızdolusu, qururla dañışırlar. Anaya, Vətənə, millətimizə olan məhəbbəti, sevgisi Məhəmmədəlinin gözlərində qorxu hissini yox etmişdir. Qanlı mühəribənin gedisində onun bu qorxmazlığı, ığidlı haqqında bir çox məqamlar ölümündən sonra yaxın dostlarının, yoldaşlarının dilinin əzbəri oldu: "Vəzifəsi sürücülük olsa da, yaralı və şəhid əsgərlərimizin döyük bölgəsindən çıxarılmasında hər zaman yaxından iştirak edirdi. Bir dəfə ağır döyüklerden sonra dağlararası, keçilməz yollarda qalan yaralılarımözürmək üçün ayrılan qrup orada mina quraşdırılması ehtimalı böyük olduğu üçün həmin yerdə girmə-

yə tərəddüb edirdi. Bu zaman Məhəmmədəli dözə bilmədi, dedi ki, mən həmin keçilməz yere girib yaralılarımözürməz xillas edəcəyəm və şir kimi irəli atılaraq həmin keçilməz yere getdi. Qısa vaxt içinde bir də gördük qucağında bir yaralı ilə geri qayıtdı. Bundan sonra ürəklənən qrup həmin yerdə daxil oldu".

O, torpağa tapşırılan gün dəfn mərasimində iştirak edən 5-6 nəfər tibb işçisi olan gənc qızlar ağlaya-ağlaya "biz Mehəmmədəlini çox istəyirdik, o başqa oğul idil! Bizi ön cəbhədə görəndə çox əsəbiləşdi və maşının yığıb arxa cəbhəyə qaytardı. Dedi ki, sizin burada nə işiniz var, bura sizin yeriniz deyil. Sizin görəcəyiniz işi mən özüm edəcəyəm, biz ölməmişik ki, qızlarımız öz cəbhədə olsunlar" dedilər.

Bu ağır günlərdə Məhəmmədəlinin idarə etdiyi, yaralı əsgərlərimizin ümidi yeri olan tibb maşını mənfur düşmən tərəfindən bir neçə dəfə atəşə tutulur. Son dəfə, ölümündən bir həftə əvvəl qəlpə zərbəsindən zədələnmiş maşını ustaya gətirən zaman sevimli bacısına baş çəkir. Deyir ki, mənfur düşmənin atlığı məmələrin qəlpəsi lap yaxınımdan, quşlağımdan cəmi 10 sm məsafədə keçdi və maşının güzgüsünü qırıb tökdü, az qalmışdı... nəyəse, Allah qorudu!!!

Şəhid atası Elxan Quliyevin dediklərində: "Axırıncı dəfə 26 oktyabr 2020-ci il tarixdə qanlı döyükler getdiyi Füzuli şəhəri yaxınlığında tank əleyhine minalanan ərazidə əsgərlərimizin yaralandığını eşidən Məhəmmədəli deyir: "Mən yaralı qardaşlarımın orada qalmasına imkan verməyəcəm". Həmin anda gedib 2 yaralı əsgərimizi götürüb qayıdıği zaman görür ki, bir az aralıda daha bir yaralı əsgər var. Bu anda həkimə deyir ki, bu yaralını da götürək. Həkim deyir ki, onu da başqaları götürər. Məhəmmədəli "mən hərbçi qardaşlarımı yaralı halda döyük meydənında qoyub gedə bilmərəm" deyərək maşını yaralıya tərəf yönləndirir. Bir neçə metr getdiğindən sonra maşının Məhəmmədəlinin idarə etdiyi tərəfdən tekəri tank əleyhine minaya düşür və o qəhrəməncasına şəhid olur".

Ərazi təhlükəli olduğundan Məhəmmədəlini həmin gün oradan götürə bilənlər. Oktyabrın 27-də onu şəhid olduğunu yerdən götürüb doğulduğu, böyük boybaşa çatlığı torpaqda - Kürdmahmudlu kəndində dəfn edirlər.

Məhəmmədəlinin valideynləri - atası Elxan müəllim, anası Arzu müəllimənin dediklərini olduğu kimi yazmaq istəyirəm: "Bəli, o ölmədi, ölümsüzlüyü ilə hamimizin qəlbində əbədi məskən saldı, döyünen ərəyimiz, görən gözümüzdür Məhəmmədəli! Ailəmiz üçün Məhəmmədəlinin itkisi çox ağırdır, ancaq qürur duyuruq ki, o, Vətən uğrunda qurban gedib. Bu gün başda Ali Baş Komandanımız olmaqla qəhrəman oğullarımız Məhəmmədəlinin ən böyük arzusunu yerinə yetirdi".

Sonda onu demək istəyirəm ki, ata yurduna hər kəs üçün sadəcə olaraq doğulduğu kənd deyil, bizim hər birimizin, xüsusilə də bugünkü gəncliyimizin ata yurdunu bütöv Azərbaycandır. Doğma Qarabağımızı mənfur düşməndən azad etmək uğrunda Ali Baş Komandan İlham Əliyevin diplomatik, ardıcıl mübarizəsi və müzəffər ordumuzun bir ay yarım erzində göstərdiyi rəşadət şanlı, qürurverici bir tarix yaratdı. Əslərə bərabər 44 gün - Qarabağın azadlığı uğrunda gedən Vətən mühəribəsi həm də Azərbaycanın bütövləşməsi tarixini yazdı.

İnanıram ki, torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin hər birinin adı əsrərboyu yaşayacaq, xatırlanacaq və ürəklərdə əbədi heykələ döñəcəkdir!

Güntəkin NƏCƏFLİ, AMEA Tarix İnstitutunun "Qarabağ tarixi" şöbəsinin müdürü, dosent, Dövlət mükafatı laureati